



(əvvəli ötən sayımızda)

Alman tarixçisi A. Gutschmid yazır ki, Makedoniyalı İşgəndərin dövründə Orta Asiyada Yak-sart çayı İranın hakimiyəti altında olan ərazilərlə orda məskunlaşmış saklar arasında sərhəddi təşkil edirdi. Bu saklar tarixdə ilk rast gəlinən türk xalqını təşkil edirdilər. Sakların krallarının qardaşının adı Kartasis id, bu ad türkçə qardaş deməkdir. İranlılar Okus çayı vadilərindəki çöl-lərdə yaşayan və onların ırsı düşmənləri olan bu turanlı saklardan çox qorxurdular. (Alfred Gutschmid, 1888, Səh. 2)

Turanlı Saklar qədim mənbələrdə Türk adının qədim deyiliş forması olan Turşa, Turska, Turukka kimi bir birləşən adları qeyd olunmuşlar. Tursha-lar e.q. II minilliyin ikinci yarısında Misirə hücum edən və qədim müəlliflərin "dəniz tayfları" adlandırdıqları tayflardan biridir. Tursha adı iki tərkibdən ibarətdir, Tur-sha. Tur türklerin ənənəvi eponimi, "sha" isə sak kəlməsinin qarşılığı, daha doğrusu, Tursak adının dəyişik formasıdır. Avesta Hindistanın sanskrit dilinə çevrildiyi zaman Tur adının qarşılığı kimi Turuška adından istifadə olunmuşdur. Bu onu göstərir ki, hindilər Sakları Tur-sak adlandırmışlar. (Adile Ayda, 1987, Səh. 156-157)

Romalıları Etruskları Turska, Misirlilər isə turanlı dəniz xalqını Turşa adlandırdılar ki, bu adlar da Tursak adının tehrif olunmuş şəklidir. Turlar və saklar eyni xalqa verilən müxtəlif adlardır və bəzən bu iki adı birləşdirib Tur-sak şəklində ifadə edildilər.

Turlar Əfrasiyabın hökmədi olduğu Turan dövlətinin aparıcı etnik ünsürünü təşkil edirdilər və hakimiyət sülaləsi onlardan təşkil olunduğundan dövlət onların adı ilə Turan dövləti adlanırdı. Türk tarixində dövlətin hakimiyət sülaləsini təşkil edən boyun adı ilə adlanmasını eks etdirən çoxlu misallar mövcuddur. Kəngər dövləti, Bulqar dövləti, Xəzər dövləti, Eftalitlər dövləti, Hun dövləti, Türkeşlər dövləti, Karluq dövləti və s.

Avestada köçəri xalqların ərazisi olan Aryanamvaya Turan ərazisini təşkil edirdi və onunla Aryasayana (Arılar ölkəsi) arasındakı sərhəd farşların Datya adlandırdıqları Amudərya çayı idi. Turan ölkəsinin adı Avestada çox zaman Aryanam-vayca şəklində ifadə olunurdu və bu ərazi arılərə aid deyildi. Aryanam-vayca, yəni Turan ərazisində en böyük tayfa birlüyü turlardan ibarət idi. Turların mərkəzi Kanxa-

olan köçəri xalqların adları eks olunmuşdur, bunlar sıra ilə air-yana, tura, daha, sairima və kainadir. Avestanın təqdim etdiyi bu etnonimlər bəzi iranşunasların iddia etdiyikimi iranlı arıları deyil, bu ərazidə yaşayan və iranlı olmayan Orta Asyanın Şimal-Şərqi regionunda məskunlaşmış və əcdadların ruhuna etiqad edən tayfların və əyalətlərin siyahısıdır. Beləliklə, Farvardin yaştada bəhs olunan və Turanın qədim boyalarını təşkil edə-

Ələsgər Siyablı

sahilində Ariaka ölkəsində "aria-ka" tayfası yaşayırı ki, bu sözün türkçə mənası 'çay arxasında olan" deməkdir. Bu sözü ari tayfasının adı ilə əlaqələndirənlərin iddialarına rəğmən, sözün mənasından da göründüyü kimi ari-aklar türk tayfları idilər. Bu gün də Amudəryanın sol sahilində yaşayan Xərezm vilayətinin öz-bəkləri sağ sahilində yaşayan öz-bəkləri ariyaklar və ya ariak-dakilər, yəni "çay arxasında olanlar" adlandırırlar. Yunanca Transaksoniya və ərbəcə Mav-rənnəhr adları da bu sözdən ya-ranaraq mənaları eynilə çay arxasında olan deməkdir. (Strabon Geografiya, Kniqa XI),

"Ariaka" türkçənin arqa-yaq sözündən olub qarşı tərəf, arxa

sərhədlərinə köç etmişlər. Yerdə qalan hissəsi isə digər sak tayflarına qarışmışlar.

Mifologiyanın görkəmli tədqiqatçısı Mirçi Eliade Ruminiya Daki tayfları haqqında bəhs edərkən onları sakların bir qolu olan daha tayfları ilə əlaqələndirərək yazır: "Qədim zamanlardan dahalar (daklar) özlərini "qurd" və ya qurda bənzər adlandırırlar. Strabon da Xəzər arxası sakların "dal" adlandırır. Onların etnik adları böyük ehtimalla iran dilindəki "dahae" qurd sözündəndir. Qurd isə ən qədim zamanlardan türkərin totemi, ulu əcdadi və onlara yol göstərən olmuşdur.

3. Turların məskunlaşduğu ərazilər Sirdəryanın orta axarından başlayaraq şərqə doğru dağlıq ərazilərdir. Tədqiqatlar göstərir ki, bu ərazilər turların oturaq və yarım köçəri məskənləridir. Aşkar edilən arxeoloji abidələr və üzərlərində bişli ballalların qurulduğu kurqanların yayılma arealını nəzəre alsaq,

Dünya tarixinin Turan dövrü



yışıklıklara məruz qalmış, iranlı-laşdırılmışlaraq təhrif olunmuş və arı tayfları kimi təqdim olunmuşdur.

Avestada insanların dini və ya kult ittifaqını ifadə etmək üçün "aryaman" terminində istifadə edilir, lakin butermin təkcə arıları deyil, ümumiyyətlə, insanların tayfa birliyini ifadə edir ki, bu arı olmayanlara da şamil edildi.

"Farvardin yaşt"da Orta Asya və Qazaxistanda məskun

rək bir-biri ilə qonşuluqda yaşayın bu tayflarları nəzərdən keçirək:

1. Airyana-Ariaklar e.e. I minilliyin ikinci yarısından erəmizün I minilliyinə qədər sabit şəkilidə Sirdəryanın deltasında həyat sürmüşlər. Ptolomey onları e.e. I əsrda hələ də Sirdəryanın aşağı axarında yaşayan köçəri tayfa kimi təqdim edir.

Ptolomey və Strabonun yazdıqlarına görə Oks çayının qarşı tərəfində və Yaksart çayının sol

tərəf "arxa yaxa" deməkdir ki, Ptolomey bunu yunan dilinə uyğun şəkildə ifadə etmişdir. (Drevnetörkskiy slovarq. 1969, Səh. 53, 237)

2. Dahalar da Sirdəryanın deltasında ariakların qərbində yaşayırıdlar. Arxeoloji tədqiqatlar Dahaların bu ərazidə e.e. VII-II əsrlər arasında məskunlaşmışlarını təsdiq edir. Sirdərya delta-sının quruması ilə əlaqədar dahaların bir hissəsi e.e. III-II əsrlər ərzində cənuba doğru Parfiya

turların mövsimi otlaqlarının Mərkəzi Qazaxistana qədər geniş bir sahəni əhatə etdiyini görürük.

4. Sayımlı-Markvar və bir çox tədqiqatçıları sayımları sarımatlarla eyniləşdirirlər. Lakin bu mübahisəli məsələdir. Bu etnomiiran dillərinə əsasən izah etməyə cəhd göstərən V.I. Abayev onu "sairama" və "arya-raman" şəklində şərh edərək iran dillərində guya "arılər sülh getirən" mənasında olduğunu iddia edir. Çin mənbələrinin verdiyi məlumatə göre e.q. II əsrin əvvələrinə qədər yuxarıda qeyd etdiyimiz bu tayflaın yaşadığı regionın qonşuluğunda Yeddisu və Tyanşan ərazisində tədqiqatçıların sak kimi qəbul etdikləri "say" adlı tayfa yaşamışdır. E.q. bu sak Sayramlar usunlar tərəfindən sixşidirlərəq öz ərazilərdən çıxarılmışdır. Sayımların Avestaya əsasən yaşışmış olduğu ərazidə indi də Sirdərya vadisində Sayram şəhəri, Yeddisu vadisindəki İli çayı mənbəyində Sayram gölü mövcuddur. Bu hər iki toponim "say" türk tayfasının tarixən yaşamış olduğu ərazidir. Say boyu sakların tayfa birliyinə-nas tərkib hissələrindən birini təşkil etməklə sonradan Sak tayfa birliyinin tərkibində Qara dənizin quzeyində məskunlaşmışdır. (Vaynberq. 1999, Səh. 208)

Saylar Çin salnamələrində saklara verilən addır. M.Kaşgari Sayram sözünün türkə dayaz çay mənasında olduğunu yazır. Yəni digər türk boyları kimi Say boyunun məskunlaşlığı ərazi çay sahillərini təşkil edirdi. Çin tarixi ədəbiyyatında say (çu, su)-tayfları haqqında məlumatlar mövcuddur. Tədqiqatçılar bunu çinlilərin saklara verdiyi ad kimi qəbul edirlər və "sai'hin sak sözündən törəyərək onun ilk hecasını təşkil etdiyini yazırlar.

5. Kainə fikrimizə görə çin mənbələrində kanqu adlanan kançar/kəngər boy adının Avestada təhrif olunmuş şəklidir.

(ardı gələn sayımızda)